

## Şapur Qasimi

(əvvəli ötən sayımızda)

*Babur türklerinin də yaşıadığı Pakistan dövlətinin rəsmi dilini ingilis və urdu dillerinin olması səbəbindən Turan dövlətinin yaradılmasında başqa türk dövlətləri statusunda qatılmasının mümkün olmadığını baxmayaraq, istər Turan dövləti yarandıqdan sonra, istər Türk Dövlətləri Birliyi yarandıqda, istərsə də hazırda bütün türk dövlətlərinin Pakistan dövləti ilə bütün istiqamətlərdə və sahələrdə six əlaqələrin qurulması hər iki tərəf üçün fövgələdə əhəmiyyətə malikdir. Bele ki, hətta Türkiyə, Azərbaycan, Qazaxstan, Türkmenistan, Özbəkistan, Qırğızstan, yəni, altı türk dövlətindən (Şimali Kipr, Cənubi Azərbaycan və s. nəzərdə almadan) ibarət Türk dövlətinin Pakistan ilə Konfederasiya birliyi, yaxud Türk Dövlətləri Birliyinin Pakistanla hərtərəfli, six müttəfiqliyi 5,6 milyon km<sup>2</sup> əraziye, 378 milyon əhaliyə malik olan, nüvə silahına, müasir səviyyəli silah istehsalı sənayesinə, güclü orduya malik, dünyada 3-4-cü yerde duran böyük güc mərkəzi deməkdir.*

Buna görə də bütün türk dövlətlərinin bütün səviyyədən olan rehbərləri Türk Dövlətləri Birliyi və vahid Turan dövlətinin yaradılması prosesi ilə birləşdikdə Pakistan dövləti ilə əlaqələrin six ve hərtərəfli inkişafını təmin etməlidir. Pakistanın Turan dövləti tərkibine qatılması qarşısında iki manəə var. Bunlardan biri, Pakistanın islam dövləti olması, digeri isə orada türklerin azlıq təşkilatı mövcudluğunu qadağan edilməklə yanaşı, hər bir şəxsin əqidə azadlığı qanunla təmin ediləcəyindən, Pakistan dövləti qanunvericiliyində də şəriət qaydalarına əsaslanan bəzi, elə bir əhəmiyyət də daşımayan qanunları dünyəvi əsaslarla əvəz etməklə, din məsələsini çox asanlıqla həll etmək olar. *Dil məsələsinə gəldikdə isə ingilis dili hələ ki, əsas beynəlxalq dil olmaqdə qalmışdır, bunun Turan dövlətinə hər hansı bir ziyanı yoxdur. Urdu dili ilə türk dilində də eyni sözlərin çox olması, urdu dilinin quruluşu və s. xüsusiyyətlərinin türk dili ilə yaxınlığı, Pakistan əhalisinin ortaq mənəvi dəyərlərə, həyat tərzinə maik olması, bu iki dövlət arasında münasibətlərin daim inkişaf etməsi üçün əhəmiyyətli zəmin yaranan amillərdir.*

Bu gün Qərb dövlətlərinin Şərqi dövlətlərində, o cümlədən türk dövlətlərində mövcud olan iqtisadi-ictimai quruluşların Avropa dövlətlərində olan quruluşlarla müqayisədə mürtəcə və həyatın bu gənkü inkişafının səviyyəsinə cavab verməməsi səbəbindən, özlərinin qələmə verdikləri qədər də mükəmməl olmayan öz dövlət quruluşlarını bizlər mütləq demokratik sistem kimi, saxta, bəzən də ümumiyyətlə bəşərin təbiətinə uyğun gəlməyən, mürtəcə dəyərlərini müasir dəyərlər adı ilə sırasıq cəhdələrinə gəldikdə isə Türk Dövlətləri Birliyində, Turan dövləti və onun yaxın müttəfiqlərində Qərb dövlətlərinin bütün naqışlıklarını aradan qaldırmışa qadir olan iqtisadi-ictimai sistem qurmaqla onların bütün iddialarının qarşısını almaq olar.

Bele hallarda ən əvvəl isə islam dövlətləri ilə Avropa birli-

olmayan öz dövlət quruluşlarını bizlər mütləq demokratik sistem kimi, saxta, bəzən də ümumiyyətlə bəşərin təbiətinə uyğun gəlmeyən, mürtəcə dəyərlərini müasir dəyərlər adı ilə sırasıq cəhdələrinə gəldikdə isə Türk Dövlətləri Birliyində, Turan dövləti və onun yaxın müttəfiqlərindən Qərb dövlətlərinin bütün naqışlıklarını aradan qaldırmışa qadir olan iqtisadi-ictimai sistem qurmaqla onların bütün iddialarının qarşısını almaq olar. Xüsusilə ona görə ki, bele bir iqtisadi-ictimai sistemin elmi əsaslara söykenən Anayasasının (Konstitusiyasının) layihəsinin Azərbaycanda

yi tipli bir birliyin yaradılması üçün vahid, monolit birliyə məlik olan Turan dövləti, ən azı isə Türk Dövlətləri birliyi mövcud olmalıdır. *Çünki, nə qədər ki, türk dövlətləri birləşib monolit, vahid gücə çevriləməyib, ayrı-ayrı kiçik türk dövlətləri böyük güçlərin və onların sətellitlərinin iqtisadi, siyasi, hərbi təzyiq və təpkisi altında qalaq, nəinki hansısa islam və ya digər birliliklər, hətta digər türk dövlətləri ilə six siyasi, iqtisadi, hərbi əməkdaşlıq yaratmaq cəhdələri belə, bu güçlər tərefindən çox sərt qarşılıqlaraq müxtəlif manəə və çətinliklərə üz-üzə qalacaqlar.* Bele

necə qorxu, nifret və etirazlarla qarşılandığı göz qabağındadır. Bundan başqa İran İslam Respublikasının 30 il ərzində xristian Ermenistanın işgal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməsi üçün İranın bu dövr ərzində xristian ermənilərlə SİAM EKİZLƏRİ birliyi nümayiş etdirməsi, Aralıq dənizində, İraq, Liviya, Suriyada İran, Misir, Səudiyyə Ərəbistanı və s. islam dövlətlərinin Türkiyəyə qarşı Yunanistan, Fransa, digər Avropa dövlətləri ilə birleşib və ABŞ-in səlib yürüşündə xristianlardan da çoxXRİSTİANLIQ nümayiş etdirməsi Türk Dövlətləri Birliyi-

almanın dili dövlət dilidir. Bu dövlətlər uyğun olaraq İngilis, Fransız, İspan, Portuga, Alman mili dövlətləridir. Bu dövlətlərin əraziləri isə İngilis, Fransız, İspan, Portuga, Alman mili əraziləri olmayıb hərbi, iqtisadi, siyasi zor gücünə işgal edilen milletlərin mili əraziyi olub, onların mili dövlətinə məxsus olması hüquqlarının pozulmasıdır. *İranda da öz mili ərazilərində yaşayış Azərbaycan, Türkmenistan türkleri, kurduların, bələclərin, ərablərin mili dövlət hüquqlarının da bir ovuc fars şovinizminin böyük dövlətlərin himayəsi altında, islamın şielik cəreyanını*

## Turan hansı əsaslar üzərində qurulmalıdır?



*Bu gün Qərb dövlətlərinin Şərqi dövlətlərində, o cümlədən türk dövlətlərində mövcud olan iqtisadi-ictimai quruluşların Avropa dövlətlərində olan quruluşlarla müqayisədə mürtəcə və həyatın bu gənkü inkişafının səviyyəsinə cavab verməməsi səbəbindən, özlərinin qələmə verdikləri qədər də mükəmməl olmayan öz dövlət quruluşlarını bizlər mütləq demokratik sistem kimi, saxta, bəzən də ümumiyyətlə bəşərin təbiətinə uyğun gəlməyən, mürtəcə dəyərlərini müasir dəyərlər adı ilə sırasıq cəhdələrinə gəldikdə isə Türk Dövlətləri Birliyində, Turan dövləti və onun yaxın müttəfiqlərində Qərb dövlətlərinin bütün naqışlıklarını aradan qaldırmışa qadir olan iqtisadi-ictimai sistem qurmaqla onların bütün iddialarının qarşısını almaq olar*

artıq mövcud olduğu səbəbindən Qərb alimləri, siyasetçiləri, dövlət xadimləri və sairənin türklərə Avropadakı dövlət sistemlərinin, Avropa dəyərlərinin, insan və vətəndaş hüquqlarının müasirliyi, humanistliyi və s. haqqında mühazire oxuyaq, əlavə olmaq imkanları qapanmışdır. İndi dünyanın ən qüdrətli hərbi mütəxəssisləri bir çox məsələləri Azərbaycan ordusunun Şuşa əməliyyatındakı təcrübəsindən, Türkiyə və İsrail silahlılarının döyüştək taktikasından öyrənmək üçün Bakıya, Ankaraya, Teləvivə üz tutduqları kimi, Qərbin və dünyayı digər ölkələrinin iqtisadçı, hüquqşunas alım və mütəxəssisləri, bu günün və gələcəyin tələblərinə cavab verən iqtisadi-ictimai quruluşun elmi əsaslarını, qanunvericiliyini öyrənmək üçün Azərbaycanın paytaxtı Bakıya üz tutmalı olacaqlar.

Bele hallarda ən əvvəl isə islam dövlətləri ilə Avropa birli-

ki, Azərbaycanın müstəqillik cəhdə ərazisinin 20 faizinin Rusiya və Ermenistan tərefindən işgal edilərək, bu gün də bu işgalin bir hissəsinin davam etməsi, hətta bu vəziyyətdə bele, Cənubi Qafqazda Rusiyani sıxışdırmaq namine Fransa və ABS-in Minsk qrupunun fəaliyyətini bərpə edərək Dağlıq Qarabağ qəti olaraq Ermenistana vermək Cənubi Qafqazdan Rusiyani əzaqlaşdırıb, onu əvəz etmək cəhdələri, Rusiyanın Qazaxstana ərazi iddiaları, Çinin Qazaxstana və Qırğızistana ərazi iddiaları, Türkmenistan və Azərbaycanın öz aralarında olan qaz yatağının ortaq istismar edilməsi haqqında razılığa gəlmələri, Türkiyəni, Mehri koridoru vasitəsilə (hətta bu koridora rusların nəzərət etməsi şərtlə) Azərbaycan, Qazaxstan, Türkmenistan, Özbequistan və Qırğızistandan ilə birbaşa əlaqələrinin yaranması İranın fars şovistləri və Rusiya-

nın və ya Turan dövlətinin islamçılıq və ya hər hansı bir dinin əsaslar üzərində deyil, məhz türkçülük, yəni, türk mili birliyi əsasında qurulmasının zəruri olduğunu sübut etmirmi? Hər bir insanın hər hansı milletə mənsub olmasına onun ana dili hesab etdiyi dili müəyyən etdiyi kimi, hər bir dövlətin hər hansı milletə mənsub olmasına bu dövlətin DÖVLƏT DİLİ müəyyən edir. Dövlət anlayışı və mexanizmi yarandığı gündən ələ bir dövlət mövcud olmayıb, bu gün də yoxdur və bundan sonra da olmayacaq ki, onun əhalisi, istisna edilmədən ancaq bir milletin nümayəndələrindən ibarət olsun. Dövlət dili isə həmin dövlətin ərazisində öz mili torpaqlarında yaşayan mili əməkdaşlıqları olub. Bu qayda həmin dövlətin ərazisində proseslərin normal dördən üçün təbiidir. Bu gün dünyadan 53 ölkəsində İngilis dili, 23 dövlətdə İspan dili, 9 dövlətdə Portuqal dili, 6 ölkədə

bayraq edərək, zorla pozması da bu qəbildəndir. Buna görə də əgər səhəbət Türk Dövlətləri birliyindən, və ya Turan dövlətindən gedirse, onda bu birliyin əsası ancaq türk mili birliyi, dövlət dili isə TÜRK DİLİ ola bilər. Türk Dövlətləri Birliyinin qurulması üçün türk-islam birliyi əsasında Türk İslam xəlifeliyinin yaradılması ideyası isə türk dövlətlərinin birləşərək və hid monolit Turan dövlətinin yaradılması yolunu six minalamaq vasitəsilə vahid, monolit Turan dövlətinin yaranmasını əngəllemək, onun yaranmasını imkansız etmək üçün düşünülmüş çox təhlükəli bir uşurumur. Türk İslam xəlifeliyinin yaradılması ilk növbədə islam, şeriat qanunları ilə idarə olunaraq, bütün islam dövlətlərini özündə birləşdirən bir imperiya qurulması deməkdir. Türk dövlətlərini bu istiqamətə yöneltmək, əslində Türkiyəni və başqa türk dövlətlərini İran və Ərəb dövlətləri ilə qarşı-qarşıya qoyaraq «xoruz» döyüşdürümkələ Türkiyəni, ümumiyyətə türkləri birləşərək və inkişaf etmək prosesindən yayınıraraq Türkiyə və digər türk dövlətlərini yenidən parçalayaq, əsərət altına almaq məqsədini reallaşdırmaqdən başqa, yəni türkləri gedər-gelməz yola sövq etməkdən başqa bir anlama gəlmir.

*Son dövrlərde Azərbaycan mətbuatında iqtisadi-ictimai hadisə və proseslərin obyektiv, savadlı təhlil edən müəlliflərin de bəzilərinin Türk Birliyinin, Turanın qurulması məsələlərində islam dinini Turanın əsası kimi qələmə vermesi, «yeni nəslin dini dəyərlərlə zənginləşdirilməsini» hesab edən yazılarının çoxalması istər-istəməz Türk Birliyi, Turan qurulması, ümumiyyətə türk milletinin aqibəti yönündə ciddi narahatlıq doğurur. Bu baxımdan «Hürriyət» qəzetinin 06-08 fevral 2021-ci il tarixli sayında, «Prezidentin «5-ci kolon»a mesajı» məqaləsində hamisə ictimai hadisə və proseslərə savadlı və obyektiv yanaşma və təhlilini görməyə vərdiş etdiyim Ülviiyə xanım Şükürovanın islam dini məsələsində bir-birini inkar edən fikirləri, artıq obyektiv təhlilçilərində dəb ardınca gedərək, məsələnin mahiyyətinə vərmanan millət üçün bu təhlükəli yolu vəft etməyə başladığını düzünməyə vadar edir.*

(ardı gələn sayımızda)